

**X**alqımızın təməmmilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi silsilə tədbirlər ilə qeyd edilməkdədir. Ölkmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd olunur

ki, ulu öndərimiz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqil-liyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirasi qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

# Sağlam bir nəsil yetişdirildi

Ulu öndərlə bağlı nəsillərin yad-daşında unudulmaz xatirələr yaşayır.

"Ümummilli lider Heydər Əliyev hakimiyətdə olduğu hər iki dövrdə regionların sosial-iqtisadi, mədəni inkişafına, gənclərin təhsilinə və gələcəyin qurucuları kimi hərtərəfli hazırlanğına xüsusi diqqət yetirib. Ulu öndər Kür-Araz ovalığında və Mil düzündə yerləşən İmişli rayonuna dəfələrlə səfər edib, əməkçi insanlarla iş başında görüşüb, qayğı və problemlərinin həllinə çox həssaslıqla yanaşib. Biz imişlilər bu dahi şəxsiyyəti, görkəmli dövlət xadimini daim böyük ehtiramla xatırlayıraq".

İmişli rayonunun Yusif Sadatxanov adına Aranlı kənd tam orta məktəbinin sabiq direktoru Tofiq Kərimov belə deyir. 82 yaşılı el ağsaqqalı yarım əsr əvvəl baş verən hadisələri elə yerli-yataqlı danışır ki, adam onun hafızesine heyran qalır:

"1970-ci ildə pambıq mövsümünün başlanması ilə əlaqədar İmişli rayonunda zona müşaviri keçirilirdi. Heydər Əliyev Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndən sonra ilk bölgə səfərini İmişli rayonuna etmişdi. Müşavirəyə ətraf rayonların birinci katibləri, pambıq briqadirləri, qabaqcıl zəhmət adamları və məktəb direktörleri, müəllimlər dəvət olunmuşdular. Müşavirədən sonra Heydər Əliyev dəmiryolcular klubunun qarşısında dayanıb adamlarla səhbet etdi. Mən də yaxınlaşdır onun səhbetinə qulaq asırdım. O, adamlarla mehriban və səmimi danışır, onların yaşayış şəraitlərini, qayğı və problemlərini soruştub öyrənirdi. Elə səmimi, elə mehribən ünsiyyət yaradırdı ki, sanki neçə illər idu bu adamların arasında idi. Hətta qadınlardan çöreyi qazma, yoxsa palçıqla hörlən təndirdə bişirdikləri ile maraqlandı. Rayon Partiya Komitəsinin Birinci katibi Heydər Əliyevə rayon partiya komitəsinin inzibati binasına avtomatsına getməyi təklif etəsə də, o, razilaşmayaraq "gəzə-gəzə getsək yaxşıdır" deyərək, yolboyu əhali ilə səhbetini davam etdirdi.

Tofiq Kərimov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin İmişli rayonuna növbəti unudulmaz səfərlərində - 1974 və 1979-cu illərdə yaşadıqları Aranlı kendində olub:

"Onun 1979-cu ildə kendimizə gəlişti mənim və yaşılı nəsil nümayəndələrinin yaddaşında silinməz iz bura-xıb. Kəndin yaxınlığında böyük pambıq sahəsində rəhbərlə görüş üçün yer ayrılmışdı. İmişli rayonunun bi-



rinci katibi, mərhum Qadir İsmayılda, kolxoz sədri Ağan Məmmədov və kənd sakinləri çox böyük səbirsizliklə bu dahi şəxsiyyətin yolunu gözləyir, onu görmək istəyirdilər. Vaxt tamamında Heydər Əliyev həmin yere geldi, maşından düşdü. Onun yanında Mərkəzi Komitənin digər nümayəndələri də vardi. Zəhmətkeşləri salamlayıb, onlarla doğmaları, köhnə dostları kimi görüştü.

Tədbirdə maraqlı anlar yaşandı. Qabaqcıl manqa başçısı, sinesində bir neçə medali olan Şüşə Məmmədova bəstəboy olduğundan kiçik təpə üstündə dayanmışdı. Kimsə buna fikir verməsə də, dahi rəhbərin diqqətindən yayınmadı. Dedi, nə qəşəng bəzənmisən, elə bil gəlin gedəcəksən. Bu, hamida gülüşə səbəb oldu. O, hər kəsə danışmaq, üzləşdiyi problemi demək, təklif səsləndirmək imkanı yaratdı. Bu, əsl rəhbər işçiyə xas keyfiyyət idi.

Qeyd edim ki, həmin illərdə Leninin adını daşıyan kolxozumuz tek İmişli rayonunda yox, Azərbaycanda tanınır. Burada qabaqcıl pambıq briqadirləri, mexanizatorlar, hətta qadınlardan manqa başçıları ulu öndərin diqqət və qayğısı nəticəsində medallar və fəxri adlarla təltif olunur, qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

1981-ci ildə bir qrup Azərbaycan müəlliminə orden və medallar verilirdi. Mən də onlar arasında idim. Medalları ulu öndər özü təqdim edirdi. Bu zaman mən çox həyecan keçirirdim. Tədbir "Siyasi maarif evi"ndə keçirilirdi. Zalda 600 nəfərdən çox

adam var idi. Mənə "əməkde fərqlənməye görə" medalını ulu öndər təqdim edərkən əlini uzatdı. Mən hər kəsə görüsəndə əlini möhkəm sixiram, bu dəfə də özümdən asılı olmadan belə etdim... Bundan ulu öndər qeyri-adı olaraq diksindi. İclas zalında gülüş qopdu. Ulu öndər əlimi buraxmadan zaldakılara ucadan gülümseyərək dedi: "Bir baxın, kənd müəllimi nə qədər enerjiliidir!" Zaldakılaraya qalxaraq Heydər Əliyevin bu sözünü alıqlışlarla qarşılıdalar.

Həmsöhbətim ulu öndərin bölgələrdə, o cümlədən İmişli rayonunda savadlı, ixtisaslı kadrların yetişməsinə, onların dövlət orqanlarında yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi qayğı göstəridiyini bildirir. O vurğulayır ki, məhz bunun nəticəsi olaraq çox qısa müddətə rayonda ali və orta ixtisas tehsili alanların sayı artı, ehtiyac olan yerlərə yerli kadrlar işə düzəldi:

"Çox zaman Heydər Əliyev partiya, təsərrüfat rəhbəri, siyaset adımı kimi təqdim olunur. Amma o, sözün əsl mənasında, milletin gələcəyini düşünən böyük ziyanlı idi. Onun Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kinematoqrafiyası, təhsili, xüsusilə milli hərbçi kadrlarının hazırlanması üçün çəkdiyi zəhmət misilsizdir və bu gün bəhrəsini görürük. O, həqiqətən sağlam bir nəsil yetişdirdi".

Ərəstun ABDULOV,  
"Respublika".